

UOT 94(479.24)

YAŞAR RƏHİMÖV

KOLLEKTİVLƏŞMƏ İLLƏRİNDE NAXÇIVANDA REPRESSİYALAR

Xalqımızın tarixinin doğru-düzgün yazılmamasında, tarixi hadisə və faktların obyektiv araşdırılmasında və tarixi həqiqətlərin təzahür etdirilməsində Azərbaycanın 20-30-cu illər tarixinin öyrənilməsinin mühüm elmi və siyasi əhəmiyyəti vardır. XX əsr Azərbaycan tarixinin tərkib hissəsi olan Naxçıvanın 20-30-cu illər tarixinə aid hər hansı bir elmi iş, tədqiqat əsəri, yazılmış monografiya və kitab öz aktuallığı ilə tarixşünaslığımızda daim maraqlı doğurur. Bu illərdə həyatə keçirilən repressiya və həbslər Naxçıvandan da yan keçməmişdir. Müşayyən qüvvələr Naxçıvanın hüquqlarını məhdudlaşdırmaq istayırdılar. Muxtar respublikada çox ağırlı keçən 20-30-cu illərin repressiyaları müxtəlif peşə sahiblərindən, hətta hərbçi və generallardan yan keçməmişdir. Repressiyaların həyatə keçirilməsində Naxçıvanda yaşayan ermənilər yalan ifadə və əsassız iddialarla həmyerilərimizə cinayəti açıdır və hökm çıxarırlılar.

Məqalədə belə bir nəticəyə gəlinmişdir ki, kollektivləşmə illərində Naxçıvanda baş verən repressiyalar, hər şeydən əvvəl, rejimin və sistemin mahiyyətindən irəli gəlirdi.

Açar sözlər: repressiya, günsüz insanlar, Naxçıvan, 20-30-cu illər, ermənilər, kollektivləşdirilmə.

70 il ərzində sovet xalqlarının beynəmilləl qardaşlığından dəm vuran bolşevik ideologiyası insanların beyninə və şüuruna zəhərli təbliğat yeridərək ölkədə və respublikada zəngin cəmiyyətin qurulmasından ağızdolusu yazırdılar. Son nəticədə aydın oldu ki, Leninin və etdiyi, Stalinin möhkəməndirdiyi kommunist conneti iflasa uğramışdır [1, s. 11]. Ümum-milli lider Heydər Əliyev XIX-XX əsrlər tarixinin yenidən yazılmasını, o cümlədən ötən əsrin 20-30-cu illər tarixinin yeni konsepsiyada yazılmasını tarixçi alımların qarşısında duran ən mühüm vəzifələrdən biri hesab etmiş və bu məsələni öz nəzarətində saxlayacağını bildirmişdi. Azərbaycan tarixinin bütün dövrlərinin, o cümlədən 20-30-cu illər tarixinin yeni arxiv materialları ilə yazılmasına mühüm diqqət verən ulu öndər Heydər Əliyev deyirdi: "Bu sahədə tarixçilərimiz qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük məsuliyyət düşür... Biz tarixçilərimizdən Azərbaycan tarixini bu gün üçün, gələcək nəsillər üçün yaxşı əks etdirən əsərlər" [7, s. 11] gözləyirik. Bu baxımdan həmin dövrə aid hər hansı bir tədqiqatın mövzuları aktual səslənir və problemi öyrənməyin, dövrün mürəkkəb məsələlərini süzgəcdən keçirməyin, tariximizin ibrət dərslərində məntiqi nəticə çıxarmağın çox böyük əhəmiyyəti vardır.

Hökumətin 20-ci illərin axıları-1930-cu illərdə irəli sürdüyü yeni siyasi xətt – kütłəvi kollektivləşdirmə, inzibati amirlik sisteminin formallaşması və ondan doğan kütłəvi repressiyalar SSRİ-nin bütün regionlarında olduğu kimi Azərbaycanda da əhalinin geniş təbəqələrinin narazılığına səbəb olurdu [4, s. 2]. 1928-ci ilin sonlarından qolçomoqların məhdudlaşdırılması siyasetinin həyata keçirilməsi, ona yüksək vergilərin qoyulması, onların əmlakının müsadirə olunması, kəndlilərdən artıq taxılın zorla əlindən alınması və s. mövcud rejimə və kollektivləşməyə qarşı kütłəvi müqavimət hərəkatına getirib çıxardı. Kollektivləşməyə qarşı çıxanlar qaçaq dəstələrində birləşir və silahlı mübarizə aparırlılar. Üsyancılara və qaçaqlara qarşı amansız mövqə tutan totalitar rejim çox sərt cəza tədbirlərinə, hətta güllələnməyə əl atmaqdən belə çəkinmirdi. Zəyəm əməliyyatında 366 nəfər, Naxçıvan MSSR-in Keçili kəndindən isə 70 nəfər adam güllələnmişdi [10, s. 143]. Start xəttini Moskvadan götürmüş repressiv aksiyalar muttəfiq respublikalarda, Azərbaycanda, o cümlədən Naxçıvanda baş vermiş və milli, mənəvi, əxlaqi dəyərləri məhv etməyə yönəlmışdı.

Əvvəlcə torpağı kəndlilərə paylayan bolşeviklər sonra onları müxtəlif vergi, ərzaq sapalığı və s. vasitələrlə istismar etməyə başladılar. 20-ci illərin sonu-30-cu illərin əvvəllerində kollektivləşmə və ortabab kəndlilərin qolçomaq adı ilə bir sinif kimi ləğv edilməsinə başlandı. Kəndlilərin mülklərinin əlindən alınması və heyasızcasına mənimşənilmesi kəndlilərin kütləvi çıxışlarına səbəb oldu [3, s. 4]. Hakim dairələr bu üsyənlərdə iştirak edən kəndlilərə “bandit”, “silahlı qolçomaq dəstələri”, “quldur” və b. bu kimi adlar qoyub, üsyənlərə müxtəlif nəhayət adlar verirdilər. Nəticədə siyasi orqanlar bu narazılıq və çıxışları silahla yatırmağa başladılar, özü də müasir silah və hərbi texnika tətbiq etməklə. Orqanların yaratdığı fəvqələdə Üçlüklər Naxçıvan, Qarabağ, Şəki, Zaqqatala, Quba, Lənkəran, Abşeron və b. yerlərin minlərlə sakinini güllələnməyə məhkum edir, sürgünə göndəriridilər; üçlüklər isə əsasən ermənilərdən ibarət idi [3, s. 4]. Cəllad Orbelyanın fitnə fəsadı ilə Qazaxıstan çöllərinə və Sibirə sürgün edilən günahsız naxçıvanlılar öz dədə-baba yurdlarından didərgin salınaraq təhlükəsizlik orqanlarının daimi nəzarəti altında saxlanmışlar.

Cənubi Qafqazda antisovet elementlərin fəallaşması ilə əlaqədar Baş Siyasi İdarənin məxfi siyasi şöbəsinin ÜK(b) P-yə hazırladığı 245 sayılı 15 oktyabr 1930-cu il tarixli arayışda göstərilirdi: “1930-cu il ərzində Azərbaycanın Gəncə, Nuxa, Zaqqatala və Naxçıvan MSSR-in Qarabağlar rayonunda kütləvi silahlı üsyən baş vermişdir. Kollektivləşdirmə zamanı yol verilmiş nöqsanlar üsyənlərin başlanması üçün əsas səbəblərdən olmuşdur. Bu üsyənlərdə yalnız kasib və ortabablar deyil, həmçinin bəzi sovet işçiləri, partiyaçı və komsomolcular da iştirak etmişlər.

Sovet hakimiyyəti üçün əlverişli olmayan belə şəraitdə “qolçomaq”lar əhali arasında təxribatçı təbliğatlarını genişləndirirdilər. Onlar kəndlilərin əmlakının müsadirə ediləcəyi, qadınların ümumiləşdiriləcəyi, başlayacaq müharibədə sovet hərbi hissələrinin məglub olacağı barədə şaiələr yaymaqdə davam edirlər” [14, s. 673-674]. Kollektivləşdirmə siyasetinin həyata keçirilməsindən yol verilmiş nöqsanları, səhvələri və onların yaratdığı narazılıqları siyasi şöbənin özü də etiraf etmək məcburiyyətində idi.

Təkcə banditzmin ləğv olunması ilə bitməyən 30-cu illərdə Azərbaycanda olduğu kimi Naxçıvan Muxtar Respublikasında da yüzlərlə insan günahsız repressiya qurbanı olmuşdur. Sənədlərə görə 30-cu illərin əvvəllerində keçmiş bəy və xan olmuş varlılara “kulak” damğası vurularaq 300-ə qədər naxçıvanlı öz yurdlarından sürgün edildilər. Çar Rusiyası dövründə polisdə işləyənlər, müavatçı olanlar, o cümlədən tacirlər, mollalar, neçə-neçə yoxsul kasiblar belə öz yurdlarından sürgün edilmiş və güllələnmişlər. Kim idi günahkar? İstintaq materiallarını vərəqləyərkən hər şey aydın olur. Vətən oğullarını rus, erməni və üzənənəraq “qeyrətlə” azərbaycanlı istintaqçıları yuxarıının göstərişi ilə azərbaycanlıları sürgün etdirmiş və güllələtmişlər [5, s. 26]. Muxtar respublikada sadə xalq nümayəndələri, müxtəlif peşə sahibləri daha çox təqiblərə və günahsız repressiyalara məruz qalmışlar.

1930-cu il yanvarın 3-də ÜK (b) P Cənubi Qafqaz diyar komitəsi antisovet ünsürlərin aradan götürülməsi məqsədilə kütləvi əməliyyatların keçirilməsi barədə qərar qəbul etdi. Qərarın icrası ilə əlaqədar olaraq yerlərdə “üçlüklər” və “beşliklər” yaradıldı. Buna görə də 30-cu illərin əvvəllerindən başlayaraq bu təqib və repressiyalardan yaxa qurtarmağa çalışın “qolçomaqlar” imkan düşən kimi İrana və Türkiyəyə qaçmağa çalışırdılar. Qeyd edək ki, 30-cu illərin əvvəllerində İttifaqda həyata keçirilən zorakı kollektivləşmədə ən çox azərbaycanlılara qarşı daha kobud və sərt tədbirlərə əl atılırdı. Bütün əmlaklarından məhrum edilən və “qolçomaq” damğası vurulan layiqli şəxsləri müxtəlif ərazilərə-Qazaxistana və Sibirə sürgün

edirdilər. Xüsusiələ İran və Türkiyə ilə sərhəddə yerləşən Azərbaycan kəndləri nəzarətdə saxlanılır, həmin kəndlərin sakinləri daha çox təqib və təzyiqlərə məruz qalırdılar. Buna görə Zəngibasarda, Vedibasarda, Naxçıvanda, Qəmərlidə yaşayan yerli sakinlərin üşyan və qiyamları baş verirdi. Həmin kəndli çıxışları haqqında ətraflı məlumatlar bülletenlərdə, jurnallarda, xaricdə çap olunan mühacir nəşrlərdə öz əksini tapırdı.

1930-cu ilin fevralında ÜK (b) P-nin “Kənddə partiyanın sinfi xəttinin düzəldilməsi və qolçomaqların bir sinif kimi ləğv edilməsi şurənin həyata keçirilməsi” haqqında olan qərarının yerine yetirilməsi ilə əlaqədar olaraq bütün Azərbaycan, o cümlədən Naxçıvan kəndlərində qolçomaq adı ilə minlərcə adam ailələrlə birlikdə vətəndən çox uzaqlara sürgün edilmişdi. “Antisovet ünsürlərin aradan götürülməsi” adı ilə hakim dairələr və xüsusən bunların kənd mahallalarında olan rəsmi nümayəndələri zəhmətkeş kəndlilərin başına elə oyun açıdalar və elə divan tutdular ki, buna vəhşilikdən başqa heç bir ad vermək olmaz [3, s. 21]. Repressiya illərinin istintaq materiallarına baxanda NKVD əməkdaşlarının tətbiq etdikləri cəza mexanizmləri (psixoloji cəzalar, fiziki cəzalar və s.) insanı dəhşətə gətirir.

Hələ ötən əsrin 20-ci illərində kənd təsərrüfatının kollektivləşdirilməsinə dair bir çox qərarlar qəbul edilmişdi. Məs: SSRİ MİK və XKS-in “Kolxoz sistemini möhkəmləndirmə haqqında” 1929-cu il 4 sentyabr tarixli qərarı, ZSFSR MİK Rəyasət Heyətinin həmin məsələyə dair qərarı, ÜK (b) P-nin 1927-ci ilin dekabr ayında keçirilən XV qurultayı və s. Kollektivləşmə illərində Naxçıvanda da ziyanları nümayəndələrinə müsbətədə müyyənənəşdirilmiş ümumi rəy yaradılmasına başlandı. Onların yeni həyata qoşulmaq, Vətənə xidmət etmək arzusu hiyləgərlik, kollektiv təsərrüfatlara daxil olmaları isə məkrli niyyət kimi təqdim edildi. Məs: Yunis xan Naxçıvanski “ümumiyyətlə təkcə xan olduğu üçün deyil, həm də ruhuna və dünyagörüşünə görə proletar hakimiyyəti və sovet idarəsi üçün yad ünsürdür” [2, s. 18]. Kəndin dirçəlməsində böyük əməyi olan varlı kəndli təsərrüfatlarına hücum dövlət səviyyəsinə qaldırıldı. Həmin müddətədə partiya və hökumətin göstərişinə əsasən kolxozi “yad elementlər”dən təmizlənməsi sahəsində aparılan iş nəticəsində 1932-ci ildə 257 nəfər (1931-ci ildə 37 nəfər) kollektiv təsərrüfatlardan kənarlaşdırıldı.

20-30-cu illərdə Naxçıvanda da qolçomaqların sayı və mövcud mövqelərinin – iqtisadi və ictimai-siyasi mövqelərinin tədqiqi belə deməyə əsas verir ki, onlar mövcud rejimə qarşı mübarizə aparan güclü siyasi qüvvə deyildilər. Respublikada əlliklə kollektivləşmə siyasetinə keçidlə əlaqədar 1929-cu ildən başlayaraq qolçomaqların bir sinif kimi ləğvi siyasetinə kecid başlandı və bunun nəticəsində Azərbaycan kəndində sinif mübarizə daha şiddetləndi [11, s. 109]. Partiya və hökumət tərəfindən qəbul edilmiş çoxsaylı qərarlar, verilmiş fərman və göstərişlər kəndin nisbətən varlı təbəqəsinə qarşı mübarizəni daha gücləndirdi. Həyata keçirilən bu siyaset ölkəmizin digər bölgələri kimi, Naxçıvana da təsirsiz ötüşmürdü. Azərbaycan SSR XKS-nin 1930-cu il 30 mart tarixli göstərişlə bütün İcrayıyyə Komitələrinə və yerli sovetlərə qolçomaqların siyahısını tərtib etmək əxtiyarı veriləndən sonra qolçomaq obyektlərinin uçota alınmasının sovetlərin ixtiyarına verilməsile [11, s. 109] Sovetlər tam səlahiyyətlər əldə etdilər. Naxçıvanda olan “qolçomaq”lara qarşı çox sərt və repressiv tədbirlərə əl atılırdı. Naxçıvan Vilayət Partiya Komitəsinin qərarına əsasən Azərbaycan Ali Məhkəməsinin Naxçıvan şöbəsi tərəfindən 1933-cü il yanvarın 23-də keçirilmiş məhkəməsi Tumaslı, Noraşen, Şahətxəti, Ələkli, Püşyan kəndlərindən, Şəur və Naxçıvandan götərilmiş 25 nəfərin işinə baxmış, onlardan 5 nəfəri güllələnmə cəzasına, 11 nəfəri isə qolçomaq kimi müxtəlif cəzalara (əksariyyəti 10 illik həbsə) məhkum olunmuşdular [13, v. 31]. Qolçomaqlar daha çox kənd təsərrüfatı ver-

gisi verirdi. "Kulak"lığı müəyyən edən amillər o qədər çox idi ki, orta kəndliləri asanlıqla bu siyahıya salmaq olurdu: illik gəliri 300 manatdan artıq olub, ticarətlə məşğul olan, kənd təsərrüfatı alətlərini, maşınları, binaları, dəyirmanları və s. icarəyə verən (qeyd edilənlərdən biri kifayət idi) hər bir kəndli "kulak" siyahısına salınırdı [8]. Naxçıvan MSSR-də müəyyən vaxtlarda xalq məhkəmələri tərəfindən mühakimə edilmiş 38 nəfərin 33-ü "kulak" (qolçomaq) siyahısına salınaraq müxtəlif şəkildə cəzalandırılmışdır. Ümumiyyətlə, muxtar respublikada 1932-ci ilin 18 dekabrınadək 128 qolçomaq məsuliyyətə calb olunaraq bu və ya digər dərəcədə cəzalara məruz qalmışlar. 20-ci illərin sonlarında Naxçıvan MSSR-də "kulak" edilən təsərrüfatların (varlı kəndli təsərrüfatlarının) sayı 3 faiz göstərilsə də, hesablamalara görə onların sayı 7 faizi ötdürdü.

1931-ci ildə muxtar respublikada 295 "kulak" təsərrüfatı qeydə alınmışdır (onlardan 45-i Naxçıvan rayonunda, 59-u Ordubad rayonunda, 8-i Culfa rayonunda, 20-si Şahbuz rayonunda, 16-sı Əbrəqunus rayonunda, 147-si Şərur rayonunda), bir ildən sonra – 1932-ci ildə rayonlarda olan bu təsərrüfatların sayı aşağıdakı kimi idi: Naxçıvan rayonunda 58, Ordubad rayonunda 58, Culfa rayonunda 5, Şahbuz rayonunda 14, Əbrəqunus rayonunda 13, Şərur rayonunda 28 təsərrüfat [13, v. 42]. Rəqəməldən göründüyü kimi, Naxçıvan rayonundan başqa muxtar respublikanın digər rayonlarında "kulak" təsərrüfatlarının sayı azalmışdır. 1930-cu ilin avqust ayından başlayaraq "təkcə qolçomaq deyil, ümumiyyətlə, bütün kəndli təsərrüfatının mülkiyyətinin qeydə alınması maliyyə nazırılıyinə tapşırıldı, mülkiyyətini qeydə almaqdan imtina edən və dövlət vergisini vaxtında ödəməyən kəndlilərə qarşı inzibati aktlar tətbiq edilməsi zəruri" [8] hesab edildi.

1929-cu ildə respublikada ərzaq kartoçaları meydana çıxdı. Cörək satışı qadağan edildi, taxılın kütlevi müsadirəsi başlandı. 1930-cu il fevral ayının 20-də qəbul edilmiş "İqtisadi cəhətdən geridə qalmış milli rayonlarda qolçomaqlarla mübarizə və kollektivləşdirilmə tədbirləri haqqında" fərmandan sonra idarəetmədən, aqrar və dini məsələlərdən narazı olanlara və "qolçomaq"lara qarşı repressiya tədbirləri gücləndirildi [15, s. 97]. Təbii ki, heç bir məntiqə sığmayan repressiya prosesi milləti köləliyə, kütleyə çevirmək üçün düşünülmüş surətdə atılmış addım idi. Milli-mənəvi əxlaqi dəyər və sərvəti məhv etməyə hesablanmışdı.

1930-cu il martın 2-də Stalinin "Müvəffəqiyyətdən baş gicəllənməsi" adlı məqaləsinin nəşrindən sonra kollektivləşmənin sonrakı gedisində (sürətində) durğunluq yarandı. Bundan sonra kəndlilərə kolxozlardan çıxmak və xırda tək (fərdi) təsərrüfatlar yaratmaq üçün icazə verildi. Torpaqların və mal-qaranın kolxozçuların arasında bölüşdürülməsi göstəricilərin və tədarükün aşağı düşməsinə səbəb oldu. Kütlevi repressiyalar kəndlilərin kolxozlardan çıxmına gətirib çıxarırdı [15, s. 97]. Yəni artıq məhkəmənən totalitar siyasi rejim sərbəst şəkildə öz hökmərini yerinə yetirirdi. Kənd təsərrüfatının müxtəlif sahələrinə qoyulan məhdudiyyətsiz limitlər də həyata keçirilən bu siyasetin tərkib hissəsi idi.

Kollektivləşdirmə siyaseti Stalin yenidənqurmasının ən faciəli tədbirlərindən biri idi. Burada məqsəd fərdi kəndli təsərrüfatlarını kolxoz və sovxozlarda birləşdirmək, dövlət idarəciliyinə verməkdən ibarət idi. 1929-cu ilin ikinci yarısından etibarən başlanan bu proses çox ağırlı keçmiş və faciəli nəticələrə gətirib çıxarmışdır. Partiya və dövlətin qərar və qətnamələrində, göstəriş və əsasnamələrində kollektiv təsərrüfatların təşkilinin könüllülük prinsipləri əsasında həyata keçirilməsi vurgulanırdı. Lakin işdə onlar zorakı yolla təşkil edildi. Kolxoza üzv olmaq istəməyənlər qolçomaqlığa salınır, həbs edilir, istehsal vasitələrindən məhrum edilir, repressiyaya məruz qalır və sürgün olunurdular. Bu sahədə partiya

və komsomol fəalları, sovet və inzibati aparat işçiləri xüsusi canfəsanlıq göstərmİŞdilər. Onlar zorakı kollektivləşdirməni kütlevi yarış meydanına çevirmişdilər.

1929-ci ilin dekabrında Stalin qolçomaqların istismarçı meyllərini məhdud etməkdən onları bir sinif kimi ləğv etmək siyasetinə keçirildiyini elan etdi. Qolçomaqlar üç kateqoriyaya bödünlər. Birinci kateqoriyaya "əksinqilabi fəaliyyətlə" məşğul olanlar, ikinci kateqoriyaya sovet rejiminə fəal müqavimət göstərməyənlər, lakin "əksinqilaba kömək edənlər" daxil idilər. Bu iki qrupa daxil olan qolçomaqlar həbs olunub güllələnir və ya Sibir və Qazaxistanın insan yaşamayan yerlərinə sürgün olunur, mülkləri müsadirə edilirdi. Üçüncü kateqoriyaya daxil olan qolçomaqlar vilayət daxilində bir yerdən digər yerə, əsasən becerilməyən torpaq yerlərinə köçürüldürdülər.

Stalinizmin əsas məqsədi sovet sistemini nə yolla olursa olsun, qoruyub saxlamaqdan ibarət idi. Məsələn, həmişə ermənilərin tərəfində olan Stalin bizim torpaqlarımızla bağlı "mübəhisəli ərazi" problemində danışanda demişdi ki, əgər bilmək istəyirsizsə ki, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistən indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar.

S.M.Kirovun dəfnindən bir neçə gün keçmiş Mərkəzi Komitənin qərarı ilə digər bölgələrdə olduğu kimi, Naxçıvanda da fövqəladə üçlüklər yaradıldı. Naxçıvanda sədri İbrahim Tağıyev, üzvləri 41-ci Naxçıvan sərhəd dəstəsinin rəisi Nikîşev və Azərbaycan Dövlət Siyasi İdarəsinin Naxçıvan Vilayət şöbəsinin rəisi Yaqubov təyin edilən Fövqəladə Üçlük yaradıldı.

Azərbaycanda qanlı aksiyaları həyata keçirən Xalq Daxili İşlər Komissarlığı (XDİK) əməkdaşlarının əksəriyyəti erməni millətinə mənsub idi. Xalq arasında NKVD kimi tanınan Xalq Daxili İşlər Komissarlığının rayon şöbələrinin də əksəriyyətinə ermənilər rəhbərlik edirdilər. Naxçıvan MR-da Baqdasarov, İonesyan, Yevdiyan, Ağacanov Vartan və başqalarını buna misal göstərmək olar. Bu illərdə bölgədə yaşayan ermənilər özlərinin "tarixi düşməncilik" prinsiplərini əsas tutaraq, xüsusi canfəsanlıqla çalışaraq Naxçıvanda keçirilən repressiv tədbirlərə bilavasitə yardımçı olurdular.

Bolşeviklər kollektiv təsərrüfatları genişləndirmək siyasetini o qədər kəskin qoymuşdular ki, hətta həbsxanalarda, islah əmək düşərgələrində belə emalatxanaların, artellərin yaradılması göstərişi verilmişdi. Həmin göstərişlə Naxçıvan diarindakı islah evlərində 2 artel (biri pambıqçılığı inkişaf etdirmək məqsədilə, digəri duz karxanasında) yaradılmışdı [12, s. 377-378]. Bölgənin müxtəlif yerlərində minlərlə ortabab kəndlilər də qolçomaqlığa salınmışdır. Bəzi rayonlarda kolxoza girməkdən imtina etdiyinə görə ortabab kəndlilərin 40-43%-i qolçomaq əlaltısı kimi mühakimə olunmuş və onların əksəriyyəti repressiyaya məruz qalmışdır. 1930-1931-ci illərdə saysız miqdarda insanları əhatə edən minlərlə ailə xüsusi yaşayış yerlərinə sürgün edilmişdi.

Doğrudanlı repressiya dalğası Kirovun ölümü ilə başladı? Şübhəsiz ki, ondan da əvvəl var idi. 20-ci illərdə başlayan repressiyalar lokal repressiyalar idi. Bu repressiyalar sırf siyasi xarakter daşıyırırdı. 30-cu illərdə isə repressiyalar kütlevləşdi. Həmin repressiyaların xarakteri, tərkibi də dəyişdi və cəmiyyətin bütün təbəqələri bu repressiyalara məruz qaldılar. Şübhəsiz ki, belə bir vəziyyət Naxçıvandan da yan keçmədi.

Sovet siyasetində bu "yuxarıdan inqilab" kimi qiymətləndirilmişdi. Bu siyaset nəticəsində təhlükəli hesab olunan qolçomaqlar güllələnir, uşaqlan tutmuş qadına və qocaya kimi bütün ailə üzvləri sürgün edilirdi. Minlərlə adamlar soyuq və yondəmsiz qaçanlarda Urala, Sibirə, Qazaxistanın şaxtalı ərazilərinə göndərilmişdilər. Onlardan ən "qati düşmən" sayılanlar

isə konslagerlərə atılırdılar. 30-cu illərin ortaları üçün Naxçıvan MSSR-də kəndli təsərrüfatlarının xeyli hissəsi zorakı yolla kollektivləşdirilmişdi. 1937-ci ildə kolxozlar kəndli həyətinin böyük əksəriyyətini birləşdirmişdi.

Kollektivləşdirmə ölkənin kənd təsərrüfatını ağır vəziyyətə salmışdı. 1932-1933-cü illərdə bir sıra iri rayonları, o cümlədən Naxçıvan MSSR-i bürüyən acliq nəticəsində xeyli adam ölmüşdü. Kollektivləşdirmə kəndlilərin maddi marağını öldürdü. Onlar əslində tarixən bağlı olduqları torpaqdan məhrum olunurdular. Fərdi kəndlili kolxoçlu kəndli əvəz etmişdi. Kollektivləşdirmə kəndlili cəmiyyətin ən hüquqsuz sosial hissəsinə çevirmişdi. SSRİ-də 1932-ci ilin sonlarından etibarən həyata keçirilən pasportlaşma sistemi, bəzi bölgələr müstəsna (əsasən sərhəd rayonları) olmaqla, kəndlilərə tətbiq edilməməşdi. Pasportu və ya şəxsiyyətini müəyyən edən sənəd olmayan kəndli doğuldugu və yaşıdagı yerdən kənarə çıxa bilmirdi. Bu bir növ keçmiş çarizmin təhkimcilik ənənələrini yeni şəraitdə davam etdirmək idi.

Beləliklə, 1930-cu illərin əvvəllərindən başlayaraq kənd təsərrüfatının mərkəzləşdirilmiş kolxozlarda – koilektiv təsərrüfatlarda birləşdirilməsi, yəni təsərrüfatların məcburi və zorakı kollektivləşdirilməsi aparılmışdı. Kolxozlar üçün dövlətə veriləcək böyük miqdarda kənd təsərrüfatı məhsulları planı qoyulurdu. Məhz bu planlar 1932-1933-cü illərdə baş vermiş kütləvi acliq gətirib çıxarmışdı. 30-cu illərdə Naxçıvanda baş vermiş repressiyalar, hər şeydən əvvəl, rejimin, sistemin mahiyyətindən irəli gəldi. Rejimin mahiyyəti ondan ibarət idi ki, sosializm tam və qəti qələbə çəlməli idi. Tarixdən də məlumdur ki, sosializmin tam və qəti qələbəsi repressiyadan sonra müəyyənleşdi. Əslində bu repressiyalar sonralar da davam edəcəkdi. Amma İkinci Dünya müharibəsinin başlanması bunun qarşısını aldı.

ƏDƏBİYYAT

1. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr, 1972, 276 s.
2. Bayramova R. Azərbaycan rəhbərliyində ittilaflar və daxili siyasi çekişmələr (1920-1925-ci illər). Bakı: Elm, 2007, 196 s.
3. Bünyadov Z. Qırmızı terror. Bakı: Azərnəşr, 1993, 331 s.
4. Cəfərov C. Azərbaycan kəndində inzibati-amirlik sisteminin formallaşması // Journal of Qafqaz University, № 26, 2009, s. 2-9.
5. Cəfərov F. Naxçıvan polisi repressiya illərində (1930-1940-ci illər). Tarix və onun problemləri, Bakı-2007, № 4, s. 126-129.
6. Əliyev H.Ə. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayıncında. Bakı, 2001, 55 s.
7. Heydər Əliyev və Bakı Dövlət Universiteti. Bakı: BDU, 1997, 136 s.
8. Həsənov C. Kollektivləşmə və tarixi həqiqət. "Ədəbiyyat və incəsənət" qəz. 14 iyul 1989, № 28 (2371).
9. Hüseynbəyli N. Naxçıvanda repressiyalar və onun nəticələri / Tarix və onun problemləri, Bakı, 2003, № 2, 99-101.
10. Qaffarov T., Məmmədov İ., Məmmədov X. və b. Azərbaycan tarixi. Bakı: Çəşioğlu, 2003, 376 s.
11. Məmmədov N. Hakimiyyət orqanlarının qolçomaqlara qarşı "düşmənçilik" siyasəti (XX əsrin 20-30-cu illəri) // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2010, № 3, s. 107-113.
12. Naxçıvan tarixi: 3 cilddə, II c., Naxçıvan: Əcəmi NPB, 2014, s. 412-423.

13. Naxçıvan Muxtar Respublikası Mərkəzi Dövlət Arxiv: f. 221, siy. 1, sax. vah. 31.
14. İÇK RKP(6)-BKP (в) и нац.вопрос. Кн.1, 1918-1933 гг. Москва: РОССИЯН, 2005, 674 с.
15. Алиева С. Сталинский репрессий в Азербайджанской ССР// XX əsrde türk-müsəlman xalqlara qarşı soyqırımı IV beynəlxalq elmi konfransın materialları (22-27 aprel 2017-ci il, Azərbaycan Respublikası, Lənkəran şəhəri), s. 95-107.
16. edebiyyatqazeti.az/news/muzakire/1248-repressiya-gizlin-ve gerçekler ile
17. http://www.moderator.az/news/239974.html

AMEA Naxçıvan Bölümü

E-mail: yasarrahimov@yahoo.com.tr

Yashar Rahimov

THE REPRESSIONS IN NAKHCHIVAN IN COLLECTIVIZATION YEARS

The paper deals with repressions in Nakhchivan during the collectivization period. At the end of the 20th and in the beginning of 30th years of the last century the peasants and illegal gangs had passed hard and honorable fight way, they had not submitted to followed a policy and had fought against forced collectivization and collective-farm movement, had shown resistance to the government in Nakhchivan. During the Union government it had been forbidden to say a pleasant word about these brave patriots, it had begun to be forgotten their well-wisher and brave deeds. It must value as a struggle for real freedom and independence against colonialism and collective-farm policy, which had begun these discontents and revolts anti-government in Nakhchivan.

Hundreds of innocent people were victims of repression in the 20-30s of the last century in Nakhchivan. During those repressions, Russian and Armenian interrogator shot and deported the local residents.

Keywords: repression, innocent people, the national leader, Nakhchivan, the 20-30th years, collectivization, peasant.

Яшар Рагимов

РЕПРЕССИИ В НАХЧЫВАНЕ В ГОДЫ КОЛЛЕКТИВИЗАЦИИ

Статья посвящена репрессиям в Нахчыване в период коллективизации. В конце 20-х годов и в начале 30-х годов прошлого столетия в Нахчыване начался мощный протест сельских жителей против начавшейся насилиственной коллективизации. Недовольные насилиственной коллективизацией сельские жители, а также сформированные в результате этого недовольства банды начали вести достойную борьбу за свои права. Во времена Союзного правительства было запрещено вспоминать тех, кто своей мужественной борьбой защищал права и свободы сельских тружеников. И поэтому эти патриоты своей родины, их доблестные поступки и дела были преданы забвению.

Сотни невинных людей в Нахчыване стали жертвами репрессий в 20-30-х годах прошлого века. Во время этих репрессий российские и армянские следователи расстреливали и депортировали местных жителей.

Ключевые слова: *репрессия, невинные люди, национальный лидер, Нахчыван, 20-30-е годы, кол-лективизация, крестьянин.*

(Akademik İsmayıł Hacıyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 13.06.2019
Son variant 10.09.2019